

Qarabağda bayram havası

(Əvvəli 1-ci səhifədə).

Ötən ilin martında müzəffər lider İlham Əliyev tərəfindən Xankəndidə bütöv, abad, firavan zəfər ölkəsi Azərbaycanın rəmzi olan Novruz tonqalı alovlandırdı. Həmin vaxt Prezident İlham Əliyev uğurla keçirilmiş antiterror tədbirlərinin beynəlxalq hüququn, Azərbaycan xalqının eylimiz ruhunun təntənesi olduğunu söylədi: "Fevralın 26-da mən Xocalıda xocalılırlarla birlikdə Xocalı memorial kompleksinin təməlini qoydum. Burada yerləşmiş, qanunsuz inşa edilmiş şeytan yuvası - dırnaqarası parlament binası və onun yanındaki terror təşkilatının binası fevralın 26-da sökülməyə başladı və yerlə yeksan edildi. Separatçıların izi-tozu da qalmadı. Novruz tonqalı da son təmizləmə işlərini görür".

Vətən ətirli bahar

Biz düz üç onillik boyu bu günlərin həsrətini çəkmişdik. 1990-cı illərin əvvəllərində müstəqillik qazanan xalqımız milli bayramlarını daha təmtəraqlı, üreyi istəyən kimi yenice qeyd etməyə başlamışdı ki, bu sevinci çox çəkmədi... Olmazın müsibətlərə tuş gəldi, torpaqlarımızın itkiyi, insanlarınımızın məcburi köçkü-

düşməsi, ard-arda yaşanan soyqırımlar, şəhid xəbərləri işqili günlərimizin üzərinə qara kölgə kimi çökdü...

Ötən müddətdə xalq olaraq başımıza gelən müsibətlərə sine gərməyə çalışdıq, milli adət-nəməzin, mənəvi dəyərlərimizin unudulmaması üçün el bayramlarımızı, Novruzu təmtəraqla olmasa da, keçirməyə çalışdıq. Amma ürəyimizdəki Vətən yarası heç zaman qaysaq bağlamadı, bayramlarımızı qəlbimizdə olan buruqluq hissi ilə keçirdik. Bu illər ərzində keçmiş məcburi köçkünlərimizin ağrı-acıları isə ikiqat oldu. Onlar didərgin salındıqları dədə-baba yurdalarında vaxtılı keçirdikləri bayramların yaradıldığı kədər hissindən qurtulmaq üçün xatirələrlə ovunmağa çalışıdlar. Yaşlılar Qarabağda, Şərqi Zəngəzurda doğulmayan yeni nəsl - nəvə-nəticələrini çatılan tonqalların başına yiğib Kəlbəcərdə, Laçında, Cəbrayılda, Qubadlıda, Füzülidə, Ağdamda... çərşənbələrin, Novruzun neçə qeyd edildiyindən, bayram adet-



ənənələrdən həvəsle söz açıdalar. O xoş çağları hələ də unuda bilməyən insanlarımız bayram günlərində acı gözyaşları tökdülər... Bunun neçə ürəkdağlayan hiss olduğunu isə sözlərlə təsvir etmək mümkün süzdür...

Ancaq belə kədərləri günlərimiz arxada qalıb. Azərbaycanın başındaki duman, çən-çiçkin dağılıb elimiz zəfər ab-havasına köklənib. Bayram dualarımız çin olub,

biz bütöv vətənə qovuşmuşuq.

Bu qüruru, xoşbəxtliyi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rehbərliyi altında rəşadətli Azərbaycan Ordusu, canlarını bu torpağa qurban verən müqəddəs şəhidlərimiz xalqımıza ərməğan ediblər. Keçmiş məcburi köçkünlərimizin yurd həsrəti bitib qayıdış sevincləri başlayıb. Qarabağ və Şərqi Zəngəzur ay-ulduzu, üçrəngli bayraqlarımıza bəzədilmiş

qayıdış karvanları yola düşür, o yurdarda işığı yanayan ocaqların sayı gündən-günə artır. Qısa zaman ərzində on minden çox sakininə qovuşan torpaqlarımızda yeni körpələr dünyaya göz açır, toylar çalınır, bayram tonqalları çatılır, Novruz bayramı qeyd edilir, bir sözlə, həyat qaynayır...

İndi yaşıl libaslı bahar fəsli yurdumuza bir başqa növraqla qədəm qoyur. İliq nəfəsi yazın gəlişi ruhumuza dinclik yayır, Xankəndidən Bakıya, Laçından Astaraya, Xocalıdan Zaqtatalaya, Naxçıvandından Qusara... qədər bütün Azərbaycanda çatılan Zəfər, Novruz tonqallarının sölələri xalqımızın hər bir üzvünə qəlbənə sevinc saçır...

Göylərdən nur ələnir, arzularımız çiçək açır... xalqımız bayram sevincini Zəfər qürurunun yaratdığı təsvirəgəlməz coşqu ilə qeyd edir...

Düz beşinci ildir ki, el-obamıza qədəm qoyan gül-çiçəkli bəhardan Vətən ətri gəlir...

«Azərbaycan»

İlham Əliyevdən Ermənistana barış çağırışı

Prezident bir daha bəyan etdi ki, sülh sazişi imzalanana qədər regionda sabitlik olmayıacaq



Ötən həftə Azərbaycan daha bir beynəlxalq toplantıya evsahibliyi etdi. Martin 13-dən 15-dək paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə XII Qlobal Bakı Forumu keçirildi. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dənyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndəleri iştirak etdilər. Bu ilki forumun mövzusu son zamanlar xüsusiətə aktual olan məsələləri əks etdirdi: "Dünya düzəninin yenidən düşünülməsi: Çağrışların fırıldacıları əksərən əməkdaşlığından ibarət".

Öncə onu qeyd edək ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda mərkəz qlobal problemlərin həlli yollarını araşdırın və bu barədə dünya ictimalyyətini məlumatlaşdırın mühüm beynəlxalq təsisatı əvvələnən təşkilatçılarından keçirilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ildə artmaqdadır. Azərbaycanın belə forumlara evsahibliyi etməsi, ildən-ildə iştirakçıların sahəsində nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, Prezident İlham Əliyevin siyasetinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdəşlər rəqabətə qarşı", "Çoxqutblu dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panelər təşkil olundu.

Beynəlxalq tədbir dünya lider-

lerini, nüfuzlu ekspertləri və beynəlxalq təşkilatları bir araya gətirərək, qlobal çağırışlara qarşı birgə həll yollarının müzakire olunduğu vacib platforma rolunu oynadı.

İldən-ildə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir.

Prezident İlham Əliyev qlobal forum çərçivəsində "Euronews" TV kanalına müsahibəsində dünya düzəninin yenidən düşünülməsini, vacibliyini bildirib, dünyadan qlobal səviyyədə üzləşdiyi əsas çağrışların nədən ibarət olduğunu dəyərləndirib. Dövlət başçısı bildirib ki, bu gün hər kəs tərəfindən bölüşülen fikir hazırlıqda yeni qaydaların müəyyənleşdirilməsi prosesinin baş vermesidir. Çünkü bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki beynəlxalq ictimalyyət tə-

refindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardımına və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımdan böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsiatlardan çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünkü bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zeifliliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədirler: "Əlbəttə, biz hələ ki qlobal transformasiyanın ilkin mərhəle-

sindəyik və bir çox məsələ hadisələrin gedisiştən asılı olacaq".

Regionda baş veren dəyişikliklərlə bağlı fikirlərini bildirən dövlət başçısı vurğulayıb ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində

Cənubi Qafqaz qarşılurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrür və bütün diqqətlər buna yönəlməlidir: "Biz növbəti hərbi qarşılurmamı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalyıq və sovet dövründə olduğu kimi, qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarından deyildik və böyük mənada mərkəzi sovet hakimiyətinə asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respubli-

kaları arasında fəal temaslar var idi. Yeni biz belə bir tekrübəyə malik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fırıldızlara üzərində cəmləşdirməliyik".

Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh sazişinə gəlince isə, İlham Əliyev qalib komandan kimi reallıqları açıqlayıb. "Müharibə yalnız sülh sazişini imzalananda bitir", - deyən dövlət başçısı qeyd edib ki, hətta indiki dövrə, ikinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi yoxdur.

Düzdür, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişini imzalanana qədər burada sabitlik olmayıacaq.

Göründüyü kimi, qalib tərəf olmasına baxmayaraq, Azərbaycan Prezidenti yene də humanizm prinsiplərini əsas tutaraq Ermənistani sülh sazişini imzalamamaq dəvət edir.

Bir sözlə, qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin uzaqqorən və davamlı siyaseti nəticəsində Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilir. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyaseti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycanın nüfuzu getdikcə artmaqla yanaşı, ölkə qlobal miqyasda sivilizasiyalararası dialog və əməkdaşlığın mühüm platformasına çevrilib.

«Azərbaycan»